

Şəhidlərin xatirə kitabının I cildinin təqdimatı

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının Vətən müharibəsi şəhidlərinin adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün hazırlayıb nəşr etdiyi “44 gün – tarixi Zəfər” üçcildliyinin I cildinin bölgələrdə təqdimatı davam edir.

Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Ağcabədi, Ağdam və Laçın rayonlarından olan şəhid ailələrinin də iştirak etdiyi növbəti mərasimdə şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova bildirib ki, kitabın I cildində Aprel



döyüşlərində, Tovuz hadisələrində və Vətən müharibəsində həlak olmuş minədək hərbi barədə ensiklopedik məlumat verilib.

Qeyd edilib ki, Xatirə Kitabı Redaksiyasında İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında materialları əhatə edən silsilə kitablar nəşr olunub. Redaksiya bundan əlavə, “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu ekran əsərlərinin 4-ü ictimaiyyətə təqdim olunub.

Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Elçin Cəfərov ensiklopedik nəşrin şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə önəmli töhfə olduğunu söyləyib. Toplantıda Ağcabədi şəhidi Ömər Rəhimli, Əmrax Abışov və Vüsal Şükürovun həyat və döyüş yolundan bəhs edən “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “Vətən daşı... və ya 44 günün dastanı” sənədli filmləri nümayiş etdirilib.

Mərasimdə şəhid ailələrinə “44 gün – Tarixi Zəfər” adlı üçcildliyin I cildi təqdim olunub.

“Xalq qəzeti”

Xalq qəzeti.- 2022.- 14 oktyabr.- S.8.